

Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işgalçılıq mühəribəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilən ən dəhşətli soyqırımı cinayəti idi. Holokost, Xatin, Lidisa, Oradur, Sonqmi facieleri kimi insanlıq tarixinə qanla yazılan XX əsrin bu ağır müsibəti erməni faşizminin əsl simasını göstərdi.

Düşmənin belə bir vəhşiliyə el atması Qarabağın dağılıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhemmiliyyətli Xocalı şəhərini yerle yekən edib adını xəritədən silmək, eyni zamanda, Qarabağ və ətraf rayonları ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzminə sarsıtmak kimi məkrili istəyinə irəli gəldi. Yeri gelmişkən, Xocalı tarixində bu vaxtadək bir neçə dəfə erməni faşizminin dəhşətləri ile üzləşmişdi. Belə ki, bu ezelə yurd yerimiz XX əsrin əvvəllərində – 1905, 1906, 1917 və 1918-ci illərdə də xalqımıza qənim kəsilən barbarlar tərəfindən talan edilərək yandırılmış, sakinerlərinə müsibətlər yaşadılmışdır. Lakin əhali bu cinayətle barışmaşı, yenidən dogma od-əcaqlarını bərpə edib yaşamağa başlamışdır.

Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam–Şuşa və Əsgəran–Xankəndi yollarının arasında strateji məntəqədə yerləşən Xocalı 1992-ci il fevralın ikinci yarısından başlayaraq, Ermənistan hərbi birləşmələri tərəfindən tam mühəsirədə idi. Şəhər hər gün topdan, ağır texnikadan atəş tutulur, erməni silahlı dəstələrinin həmlələrinə məruz qalıdır.

Ariq 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan tam təmizlənmiş, yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu. Şəhərdə vəziyyət getdikcə ağırlaşırıdı. Bütün bulaqlara baxmayaraq, ölkə rəhbərliyi Xocalıların xilası üçün heç bir addım atmırıdı. Yaranmış vəziyyətdən faydalanağma çəlilişan düşmən isə Xocalını



daha tez etibarət olaraq ələ keçirməyə səy göstərirdi. Dinc sakinerlərin dəstə halında və ya təklikdə məhsirədən çıxmış üçün etdiyi bütün cəhdərin qarşısı alındı. Xocalı belə bir acıncıqlı şəraitdə fevralın 25-dən 26-na keçən gecə daha bir qanlı faciə ilə yenidən sınağa çəkildi. Həmin vaxt keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-ci motoatıcı alayının şəxsi heyəti ilə birlikdə en müsər herbi texnika ilə təchiz edilen düşmən herbi birləşməsi yüngül atıcı silahlarla döyüşən özünü müdafiə

verildi. Bu vəhşilik, barbarlıq, insanlılığı sızmayan cinayət haqqında sonradan Qarabağ mühəribəsinin ideoloqlarıdan biri, hadisənin iştirakçısı yazıçı Zori Balayanın "Ruhumuzun canlanması" adlı kitabında da bəhs edildi: "Xocalını ələ keçirdiyimiz zaman bir evə girdik. Xaçatur adında bir əsgərimiz 13 yaşlı bir türk (Azərbaycan) uşağı pəncərəyə mismarladı. Türk uşağı dəhşətə bağırdı. Xaçatur dedim ki, onun səsini kes. Xaçatur isə anasının döşünü kəsib balasının ağızına tixadi. Mən

ixtisasca həkim olduğum üçün üstümdə olan tibb bıçağı ilə uşağın başının, sinəsinin, qarnının derisini soyдум. Saata baxdım. 13 yaşlı uşaq 7 dəqiqədən sonra öldü. Ruhum sevincə qurreləndi. Xaçaturla men uşağın meytini hissə-hissə doğradı, tikeləri itlərə atdıq və eyni şeyi daha üç türk uşağına qarşı etdik. Mən bir erməni kimi öz vəzifəmə yerinə yetirdim. Bildim ki, hər bir erməni bizim etdiklərimizle fərqli edəcək".

Samvel adlı erməni isə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın da Xocalı soyqırımında şəxsan amansız qetlər törətdiyini deyir: "Ermənilər hadisənin üçüncü günü meşədə Xocalıdan qaçalar da, getməyə yer tapmayan azərbaycanlılara rast gəldilər. Qoca, qadın, uşaq olan bu dəstədə artıq son nəfəsinə yaşıyanlar, donub qalanlar və yaralılar var idi. Onlardan zinet əşyaları, pul istenilirdi. Keçmiş prezident Serj Sarkisyan bu məsələdə daha çox canfəşanlıq

Ümummilli lider Heydər Əliyev bununa bağlı deyib: "O zamanki iqtidarın Azərbaycanın milli müstəqilliyinə və xalqımıza qarşı xəyanətkar mövqeyi, öz konstitusyon vəzifə borcuna cinayətkar laqeydiyi, ardı-arası kəsilməyen siyasi hakimiyət oyunları, respublikada baş alıb gedən anarxiya və başıpozuqluq, ayrı-ayrı siyasetbazlarının mərkəli şəxsi ambişiyaları bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratmışdır. Uzun müddət dörd tərəfdən düşmən əhatəsində taleyin ümidi buraxılmış vətəndaşlarımızın imdad dolu harayı qulaqardına vurulmuş, Xocalının xilas olunması üçün real imkanların mövcuduluğuna baxmayaraq, günahsız əhali məqsədyönlü şəkildə bu milli qırığın sürüklənmədir. Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərmək, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı

edilən "Soyqırımı cinayətinin qarşısının alınması və cezalandırılması haqqında" Konvensiyada ifade olunan definisiyaya tam uyğun gəldiyini təsdiqləyir. Qabaqcədan planlaşdırılan Kütlevi və amansız qırığın diqqət yetirdikdə, həmin ərazidə yaşayan insanların məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmə niyyəti ilə törədildiyi açıq-aşkar nəzərə çarpır.

Bu bəşeri cinayətin təşkilatçıları Ermənistanın siyasi rəhbərliyi, xüsusiilə Robert Köçəryan, Serj Sarkisyan və Seyran Ohanyan kimi qatilleri, birbaşa icraçıları isə bu dövlətin silahlı qüvvələrinin bölmələri, Qarabağda erməni terroru dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-ci motoatıcı alayınlı şəxsi heyəti idi.

Azərbaycan Respublikası Milli Məclisi Xocalı şəhərində azərbaycanlıların kütlevi

daha da genişlənib. Xocalı soyqırımının dünya miqyasında tanıldırmış sahəsində aparılan sistemli işin nəticəsidir ki, İsləm Əməkdaşlıq Teşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlerinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütlevi qetlərin soyqırımı aktı olduğunu təsdiq edilib. Ruminiya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birleşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qetliam kimi qiymətləndirirək qətiyyətə pisləyib.

Prezident İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişməyəsi tədbirlər qeyd olunur, dövlətimizin başçısı paytaxtda keçirilən ümumxalq yürüşündə iştirak edir. Ölkə rəhbəri daim bundan sonra belə bir soyqırının yaşanmaması üçün dəqiqətli olmağımızın zəruriliyini dəqiqətə çatdırır.

Onu da bildirim ki, hazırda ölkəmizdə Xocalı hadisələri bir az fərqli platformda qeyd olunur. Başqa sözə, bu, 44 günlük Vətən mühəribəsində qazanılan möhtəşəm tarixi zəfərimiz fonduna xatırlanılır. Yəni, Azərbaycan qalib dövlət kimi bu faciəni fərqli duygularla anır. Xocalı soyqırımıన anım mərasimlərində ermənilər tərəfindən vəhşicəsinə öldürülən insanların qisasişin şanlı ordumuz tərəfindən alındığı, bu qalibiyətə erməni faşizmi qurbanlarının ruhunun şad olduğunu bildirilir.

Yeri gelmişkən, İkinci Qarabağ mühəribəsində də erməni faşizmi cinayətkar eməllerini bir daha nümayiş etdirdi. Dinc şəhər və rayonlarını daim atəş altında saxladı. Məsələn, Gence cinayətkar Ermənistan ordusu tərəfindən dəfələrle bombardlandı. Neticədə arasında uşaqlar, qadınlar, yaşlı insanlar olmaqla 26 məhlük vətəndaşın həyatına son qoyulub və sonradan işgalçi insanlıqı sığmayı bu faşist eməlinin Azərbaycanın özü tərəfindən törədildiyini bildirdi. Prezident İlham Əliyev Gencəyə sefəri çərçivəsində bu barədə dedi: "Görün nə dərəcədə alçaqlıq və vicdansızlıqdır. Neca ki, vaxtılı ermənilər deyildilər, azərbaycanlılar özleri Xocalı soyqırımı törədiblər. Bu dəfa də ermənilər öz yalanlarının, necə deyərlər, qurbanlarına çevrilib. Çünkü ballistik rakətlərin trayektoriyası böyük dövlətlər tərəfindən izlənilir və hər kəs gördü ki, erməni ordusu gecə vaxtı dinc şəhəri, mühəribə zonasından üzəqlərdə yerləşən şəhərin məhz yaşayış məhəlləsini məqsədyönlü şəkildə atəş tutub...".

Ermənistan bu azığın, qəddar hərekəti, hərbi cinayəti töretməklə Azərbaycanın mübarizə əzmini qırmaq istəyirdi. Bu vəhşiliyə baxmayaraq, nə xalqımız öz iradəsindən döndü, nə də ordumuz geri çəkildi, silahlı qüvvələrimiz dövlətin suvereniliyi və ərazi bütövlüyü uğruna mühərbi dəhədən dəha da metinlədi, qəhrəmanlıq, dəyanət nümayiş etdirək, torpaqlarımızı düşməndən təmizlədi. Dinc insanların, şəhidlərin, eləcə də Xocalı sakinerlərinin qisasişin döyüşən meydahında alınması isə dövlətimizin başçısının vurulduğu kimi, bu, bir daha xalqımızın ermənilərdən fərqli olaraq, böyükliyünü, ləyaqətini göstərdi.

Səbuhı BAĞIROV,
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin Qaradağ Rayon
İcra Şöbəsinin böyük icra məmuru

Xocalı soyqırımı bəşəriyyətə qarşı tarixi cinayətdir



göstərir, əsirləri güllələməkdən həzz allığındırı.

Serj Sarkisyan müsahibələrinin birində "Yüzlərə insanın ölümüne görə təessüflənirsinizmi?" sualına cavab olaraq deyib: "Heç bir peşmanlığım yoxdur. Bu cür sarsıntılar minlərə insanın həyatı bahasına başa gələsə də, zəruridir".

Erməni faşizminin xalqımıza qarşı törətdiyi bu növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən, 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirildi, 487 nəfər şikət oldu, 1275 dinc sakın əsir götürüldü, 150 nəfər isə itkin düşdü.

Qələməz zamanı Azərbaycan tarixinin öyrənilmesində müümən olmuş daşıyan qədim mədəniyyətə, strateji mövqeyə malik Xocalı, sözün əsl mənasında, xarabalaşa çevrildi. Erməni işgalçılari-nın insanlıqı sığmayan dəhşətli cinayət eməlləri nəticəsində şəhərdə 105 sosial-məsələ obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyanətşünaslıq muzeyi dağıdıldı. Bununla yanaşı, Xocalıda XIV-XV əsrdə aid türbələr, günbəzlər, mezarlar yerlə-yəksən olundu, ümumiyyətə, bu torpağın ən qədim sakinerləri olan azərbaycanlılara aid bütün izlər silindi.

Xocalı faciəsi həmin vaxt belə demək mümkünsə, taleyin ümidi buraxılmışdı. Şəhər düşmən tərəfindən məhsirədə saxlanılan günlerde Azərbaycanın dövrədəki rəhbərliyi Xocalı sakinerlərinin çağırışlarını qulaqardına vurur, ziyanlıların bayanatlarına soyuqqanlılıqla yanaşır, qabaqlayıcı təhlükəsizlik tədbirlərindən yayınırı.

yonelmiş tarixi cinayətdir və beynəlxalq hüquq uyuşun olaraq sivilizasiyalı dünya tərəfindən məhkum olunmalıdır". Dahi şəxsiyyət Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükde ermənilərin Qarabağda tərətdikləri vəhşiliklər haqqında həqiqitləri olduğu kimi, bütün miqyası və dəhşətleri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırıma, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmayı qarşıya mühüm vəzifə kimi qoymuşdu. Bu məqsədin reallaşdırılması Xocalı şəhidiinin ruhu qarşısında hər birimizin vətəndaşlıq və insanlıq borcumuz hesab edirdi. Ulu öndər faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət almasının, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılmasının zəruriliyini vuruluyardı.

Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) sayılı qətnaməsi ilə qəbul

qırğını 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral tarixli qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirib. "Xocalı faciəsi erməni milletçilərinin yuzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasetinin qanlı sahifəsi idi", – deyən Prezident İlham Əliyevin gergin siyasi fəaliyyətinin nəticəsidir ki, dünyanın eksər dövlətləri Xocalı qetliamını əsl soyqırımı kimi tanıyıb ve qəbul edib. Ötən illərdə dövlət başçısının göstərişi ilə Xocalı şəhidiinin ruhu qarşısında hər birimizin vətəndaşlıq və insanlıq borcumuz hesab edirdi. Ulu öndər faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət almasının, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılmasının zəruriliyini vuruluyardı.

Həydar Əliyev Fondunun təşkilatçılığı ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində görülen işlər də ildən-ile